



Faiq Ələkbərli
AMEA Fəlsəfə
Institutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru

I Yazı

Son əsrlərdə İstər hərb meydandlarında, İstərə də ictimai şüurlarda aparılan antitürk ideyaların nəticəsi olaraq ingilislər başda olmaqla, Avropa dövlətlərinin iş birliyi nəticəsində 1925-ci ildə Qacarlar hakimiyyəti qeyri-qanuni devirərək onların yerinə aryançı İran Pəhləvilər gətirildi. Bununla da əfsanəvi ‘Iran’ın sözda gerçəkçi, hüquqi ‘Iran dövləti’ ha çevriləməsi adı altında ciddi zəmin hazırlanaraq türklərin son mİN ildə idarə etdiyi bölgənin bilerəkden farsçı-aryançı ‘Iran’ın çevriləməsi prosesine rəsmi şəkil verilməyə başlandı. Məhz bunun nəticəsi olaraq, öncədən də ‘iran’ və ‘Turan’ məsələlərində şüru qarışdırılan türklər, o cümlədən türk aydınları arasında aryançı İran Pəhləvilərin hakimiyyətə gətirilməsiyle də, ziddiyətli düşüncələr dəha da dərinləşdi. Başqa sözə, Qacarların devrilməsindən sonra (1925) türklər arasında tək vətən, tək mədəniyyət, tək dil, tək millət olaraq ‘Persia’ və ‘Iran’ anlayışları şüurlara zorla yerdiləməyə başladı. Beləlikdə, ‘Iran mərkəzli Fars düşünsə sistemi’ Azərbaycan mərkəzli Türk düşünsə sistemi üzərində xeyli dərəcədə qələbə qazanmış oldu.

Qeyd edək ki, 1935-ci ilə qədər Pəhləvilər daha çox “Persia” adından istifadə edir və bunun zəminində də Azərbaycan türklərini məhv etmə siyasetini açıq şəkildə apardılar. Rza Pəhləvi hakimiyyətini de-yure rəsmilişdirdikdən dərhal sonra Azərbaycan türklərini represiya etmə siyasetini daha da sürətləndirdi. Demək olar ki, iran-fars faşizmi nəticəsində on minlərlə Azərbaycan türk yurd-yuvasından sürgün edildi ya da həbsxanaşa salındı. Pəhləvilərin bu siyasetinin arxasında türklərin ana dilləndə danişmaqdan, özlərini türk dilindən dərhal etməkdən tətbiq edilmiş, eyni zamanda 1928-ci ildə Türk dilində qəzət-jurnalların və kitabların neşrinin dayandırılması, milli teatrların bağlanması, milli təşkilatların sıradan çıxarılması, məktəblərdə, ictimai yerlərdə türk danişmağın rəsmən qadağan olunması, türkə kitablar və əlyazmaların yiğisdiriləb yandırılması, türkə tarixi və coğrafi adların farslaşdırılması başlandı. V.Mustafayev yazır: “1926-27-ci ildəyələt maarif idarəsinin yeni reisi A.Möhsün Azərbaycana gəldi. O, ‘azəri hünərməndlərini çağırıb onları təhcir edərək azəri dilin-

də nümayiş-teatr verməyi qadağan etdi”. Yeni maarif reisi həttə məktəbdə azərbaycanca danişan uşaqların boynuna kəndir keçirib axura bağlamağı emr etdi. Onu həmin vəzifədə evəz edən Q.Zovqı məktəblərdə azərbaycanca danişan uşaqları cərimə etmek üçün xüsusi qutular asmağı göstərmişdir. 2

Üstəlik, Güney Azərbaycanın kiçik ərazi vahidlərinə, yeni ostanlara və şəhristanlara bölünməsi, həttə, Azərbaycanda əhalinin siyahıya alınması zamanı türklərlə bağlı “eşşəklərin siyahıya alınması” kimi ifadələr işlədildi və bu kimi insanlıqdan kənar əməllər xalq arasında ciddi etirazlara sə-

mehdud dairədə və fövqələdə gizli fəaliyyət göstərməsinə baxmayaq... aşkar edilib, fəal üzvləri isə başqa azadixahlarla birlikdə Qəsri-Qacar həbsxanasına göndərilmişlər. Bir sözə demək olar ki, Rza şahın süqutu və mütəffiq dövlətlərin hərbi qüvvələrinin İrana vərid olduğu vaxt 1941-ci il 25 avqust tarixdə Azərbaycanda siyaset və təşkilat naminə heç bir şey yox idi”.

Deməli, İngilis-Fars siyasetinin orta maraqlarından çıxış edən Pəhləvilərin aryanlıq əsasında ‘tək Iran milləti’ yaratmaq ideyası ilk növbədə, Güney Azərbaycana, Azərbaycan türkərinə qarşı yönəlmüşdi. Mirzə İbrahimov yazır: ‘Ha-

təkzib və tarixini təhrif edir, Türk toponimlərini, o cümlədən coğrafi adları farslaşdırır, uşaqlara Türk adları verməyi qadağan edir, Türk dilində məktəbləri qadağan edir və onlara məcburi farsca təhsil verir, özünü Türk kimi təqdim edənlərə cəza kesir, Türkə kitabları məhv edir. 6 O, yazır: “Biz İranda yaşayan Türkler esirlerdən bəri İranın şərəfini qanımızla və canımızla qoruduq. Buna müqabil İrandan heç bir haqq istəmədik. İran hökuməti də bizə daim ögey oğul nəzəriyle baxdı və hələ də elədir. Sayımız 5 milyonu keçen bizlər bu gün İrandakı 60 min erməni qədər mədəni bir haqqa malik deyilik. Bu nədən belədir? Bunu biz yalnız özümüzə

nunla birlikdə əyalətin tarixi-coğrafi adı yox edildi və isimlərin yerini sadəcə nömrələr aldı. Əyalətin əsas qismi üçüncü (mərkəzi Təbriz şəhəri) və dördüncü (mərkəzi Rezaiye, öncəki Urmiya şəhəri) onların tərkibinə qatıldı. Zəncan vilayeti və türkərin yaşadığı digər bölgələr bunların tərkibinə daxil edilmişdi, onlara müstəqil idarətme statusu da verilmədi. Daha sonraları 3. ostan Doğu Azərbaycan, 4. ostan isə Batı Azərbaycan olaraq adlandırıldı”.

Azərbaycan türkərinə qarşı yönəldilmiş addımlardan digəri də bütün dövlət idarələrinə ‘Soyu Türk olan və Türkə danişan şəxsləri dövlət müəssisələrində məsul

Ariyançı İran Pəhləviləri dövrü və Güney Azərbaycan Milli Hərəkatı



bəb oldu. Bütün bunların başında dayanan, “Pəhləvi” adını Rzaya məsləhət gören baş nazir Məhəmməd Füruçi və İngiltərinin Tehrandaki səfirliyinin müşaviri Erdeşir Reporter, hərbi komandan Aron Sayd və başqaları olmuşlar. 3 S.C.Pişəvəri yazır: “Rza şah

kim fars şovinizmi, müstəbid şah hakimiyyəti artıq neçə əsr idil ki, İranda yaşayan başqa millətlərin, xüsusun farşlardan sonra böyük eksəriyyəti təşkil eden 12-16 mil-yona qədər Cənubi Azərbaycan əhalisinin milli hüquq və ictimiyatını qəbul etmirdi. Hətta Rza şah

soruşmalyıq. Biz daima şüaçat və cəsarətimizi farşların kefi üçün sər etdik və susduq. Susanlara isə heç bir yerdə pay verməzler. Vətəndaşlar, haqqımızı istəmək zamanı gəlmişdi. Biz artıq miskin və pərişan halda yaşaya bilmərik. Bilməliyik ki, əsimiz milliyyət əsridir.

Azərbaycan türkərinin rəsmi dövlət idarəciliyində iştirakına da qadağa qoymaq məqsədilə Rza “şah” bir neçə addım atdı. Bundan biri Qacarların federal yapısını aradan qaldıraraq yeni ərazi-idari sistemi ortaya qoymaq idi. Nəsibli yazır: “Bu dəyişikliyin məqsədlərindən biri fars olmayanların birləşməsi mümkün olduğu qədər pozmaqdı. Bu dəyişikliklə eyni zamanda, əski yer adlarını da hafizələrdən silmək məqsədi güdüldürdü

Azərbaycan xalqından və onun azadlığı olan əlaqəsindən həmişə nigarən olduğuna görə mərhum Şeyx Məhəmməd Xiyabanının rəhbərlik etdiyi hərəkat basdırıldıqdan sonra orada firqə naminə heç bir ciddi müəssisənin yaradılmasına imkan verilməmişdir. Hətta Süleyman Mirzənin 1921-1929-cu illərdə qurduğu zəif ictimai firqə bələ Azərbaycanda Rza şah məmurlarının ciddi təqib və Ələsgər Səribəzadənin xudpəsəndliyi nəticəsində parlayıb, cəmiyyətdə mühüm yer tuta bilməmişdir. Həmin tarixdə bəzi zəhmətkeş və açıq fikirlər vasitəsilə təşəkkül tapan İran Kommunist Fırqəsinin Azərbaycandakı yerli təşkilatı daha çox

Azərbaycan sözünü xəritədən tamamilə silmək üçün İrani “ostanlar” (eyaletlər) bölmüşdü. Bu eyaletləri nömrələmişdi: birinci Ostan, ikinci Ostan və s. Bütün bunları baxmayaq, azərbaycanlılar, Kürdər və başqaları özlərinin qədim milli mədəniyyətini, dillini, ədəbiyyatını böyük çətinliklərə də olsa, qoruyub saxlayır, yaşadır, inkişaf etdirirdi. İstibdadın təqibləri, hayata keçirdiyi cəza tədbirləri isə xalqı daha da qəzbləndirir, gücləndirirdi. 5

Məmməd Sadiq Aran da 1942-ci ildə, “Şənan Azər” ləqəbi ilə Türkiyədə yayılmış “Iran Türkleri” kitabında yazır ki, Pəhləvilər bu ölkədəki türklərin mövcudluğunu

Milliyyət demək, mənlik deməkdir. Mənliyini idrak etməyən Tanrisını bulamaz. Biz köləklilikdən qurtulmalıyız”.

Azərbaycan türkərinin rəsmi dövlət idarəciliyində iştirakına da qadağa qoymaq məqsədilə Rza “şah” bir neçə addım atdı. Bunlardan biri Qacarların federal yapısını aradan qaldıraraq yeni ərazi-idari sistemi ortaya qoymaq idi. Nəsibli yazır: “Bu dəyişikliyin məqsədlərindən biri fars olmayanların birləşməsi mümkün olduğu qədər pozmaqdı. Bu dəyişikliklə eyni zamanda, əski yer adlarını da hafizələrdən silmək məqsədi güdüldürdü. Yeni ərazi bölməsinə görə, Azərbaycan əyaləti iki parçaya ayrıldı. Bu-

vazifələrə təyin etməmək və mövcud olanları da bəhənə tapıb xaric etmək” məzmunlu gizli bir sərəncam idi. Bu sərəncam Möhsini və Zövgi kimi maarif nazirləri, Abdulla Mustafa kimi Şərqi Azərbaycan valisi yerlərdə həyata keçirmiş, ‘Paniranizm’ ideologiyasının tabliğatçıları Rzəzadə Şəfaq Təbrizi və Əhməd Kəsrəvi kimi “sapı özümzdən olan baltalar” da fars dilinin zorla yayılması, “Vahid İran milləti” ideyasının əhaliyə təlqin edilməsi, Quzey Azərbaycan və Güney Azərbaycanda yaşayan eyni dilli, eyni adlı, eyni tarixli, eyni mədəniyyətli Türkərin müxtəlif xalqlar olduğunu xüsusi canfəşanlıqla sübut etməyə çalışmışdır.

Bele ki, Möhsininin “Türkə danişanların boynuna noxta keçirib axıra bağlayın” kimi göstərişi, Zövginin Azərbaycan məktəblərində tənəffüs zamanı bələ Türkə danişan şagirdləri cəzalandırmaq üçün “cərime sandıqları” qoydurması və digər sərəncamları, Abdulla Mustofinin “Azərbaycanlılar türkdür, onlar yonca yeyib “Məşrute” alıblar, indi də ot yeyib İrəni abad edərlər” deməsi, İran Pəhləvilərinin irqçi-faşist mahiyyətini tama-mılə ortaya qoymuşdu. Mirzə İbrahimov yazır: “Bütün İranda azadlıq və demokratianın kökünü kəsmiş Rza şah istibdadi ilə Azərbaycanda zülm və tezyiq qat-qat artı. Azərbaycan dilində yazmaq və oxumaq qadağan olundu. Azərbaycanın böyük, kiçik bütün idarələri fars memurları ilə dolduruldu.

Rza şah Azərbaycan adını xərətdən silmək üçün əllində gələni etdi. Rza şahın hakimiyyəti illərində Azərbaycan şəhərləri bir xarabazara çevrildi. Azərbaycanın gəlirini çəkib apardı. İşsizlik, kasıbılıq və səfələt hər yəni bürüdü. Bütün bunlardan əlavə Azərbaycan xalqına qarşı etimadsızlıq və təhqiri münasibət dəha da dərinləşdi. Təbriz valisi Mustofa azərbaycanlıları nalüyəq sözlərə təhqirdən çəkinmədi. Hər tərəfdə azərbaycanlılara qarşı pis münasibət yarandı. Onları bir çox dövlət qulluq və vəzifələrinə buraxmadılar. Fars memurları azərbaycanlırlarla ‘şəqliq irq’ nümayəndəsi kimi raftar etdilər. Azərbaycan dilində danişanları idarələrdən qovdular. Məhkəmələri fars dilində apardılar. Ömründə bir kəlmə farsca danişmamış Azərbaycan kəndlilərlə de sorğu-sualı farscaya keçirdilər. Azərbaycan dilində ədəbiyyat oxumaq, şeir yazmaq və yaxud mahniya qulaq asmaq cinayət sayıldı”.